



Nigar ARİF

ADAMLARIN YAĞIŞI

Bu şəhərdən qopub gedir adamlar,
izlərini yağış yuyur, qar yuyur.
Bu izlərin hər səhər
başına günəş vurur,
küləklər ovuşdurur,
di gəl silinmir, anam,
silinmir ki silinmir...
Çopur-çopur üzündən
yaddaşına hopub gedir adamlar,
rəngi qaçıq şəhərin,
rənglərini qapıb gedir adamlar.
Boz danışır, boz dinir,
bu şəhərin gözlərindən yağır, yağır adamlar...
İslanır ürəyində
qaçıb gedə bilməyən fağır-fağır adamlar...
Yağdıqca yağır, yağır,
xəstə yağışlarında
Təcili yardımçıları
çətir kimi fırlanır...
Yağdıqca adamları
laxlayır gecəsi də,

gündüzü də yerindən,
dünya düşür gözündən...
Bu dünyanın içində
boş qalır küçələri,
yolları, kafeləri...
Tez-tez dolub-boşalan
ağır dükənlərindən
əyilir ciyinləri...
Qollarının altından
boylanır qorxa-qorxa
ölkə-ölkə dolaşan,
şəhər-şəhər yoluxan
çılpaq ölümə doğru
binaları, evləri...
Tozlu ayaqlarında
ağacları darıxır,
darıxır çəməni, çıçəkləri,
başının üstündəki quşlar da darıxır
yavaş-yavaş gözdən itən
adamlardan ötəri...
Bəlkə, elə öz dillərində
söyürlər də
hamının gizləndiyi,
heç kimin sevmədiyi
bu lənət karantini...

Deməli, şəhərlər də xəstələnə bilirmiş,
ölkələr də...
Nə deyim axı?
Narahat olma, ana,
narahat olma,
Yaxşı olar axırı...
İndi saçlarının ucunacan ümidlərimiz yeriyir
bu şəhərin,
hər gün dualarımız əlini alnına qoyub yoxlayır
hərarətini...
Bəlkə də, ən yaxşı peyvənd sevgidi...
sənin dediyin kimi...

KÜLƏK

Qapı-qapı gəzən külək,
bircə qapı gəzirsən,
gözün belə toxдуму?
Günəşli, isti yay günlərində
açıdın o qapılar
hani indi, yoxдуму?
Hanı səni sevənlər,
evinə qonaq edənlər,
səninlə dincələnlər
hani?..
Qapı-qapı gəzən külək,
hani indi,
soyuqlar düşəndə,
havalər dəyişəndə
dost-tanışın yoxдуму?
Səndən bu qış gündündə
üz çevirən çoxдуму?
Gözləmə, külək, gözləmə,
daha səni o qapıdan
içəri alan olmaz.
Daha səni axtaran,
çağıran olmaz...
Axı belə havada
səni istəyən kimdi, kim?
Get, get, əzizim,
sənə qalan o boz küçə olacaq,
Hirsindən qırdığın, qopardığın
quru ağac olacaq...
Amma darixma, darixma, külək,
bu qış da çox çəkməyəcək,
yenə yay gələcək,
parlaq günəş çıxacaq,
havalər isinəndə
dostların çoxalacaq.

HƏYAT EŞQİ (Karantindən sonraya həsr olunur)

Yox,
dəyişmədi bu dünya,
dağılmadı, düzəlmədi, qadası...
Həyat yenə öz işində-güçündə,
hər saatın içində
sürdü o "qismət" dedikləri arabasını...
Bu arabadan
düşən düşdü, qalan qaldı.
Bircə dəfə dayanmadı,
sən demiş,
saxlamadı zaman xarabasını.
Yaşamağa gecikənlər
ölümə tələsdirər...
Ölüm deyəndə ki...
Bu dünyanın canında torpaq olub,
ağacların budağında yarpaq olub əsdilər.
Həyətlərin qapısından asılmış,
eyvanların yaxasına sancılmış
neçə-neçə çiraq kimi
nə bilim... bəlkə də, yalnız qalib
hərdən bizdən küsdülər...
Sonra...
Sonra hansısa bir baharda
otlar olub cürcədlər yenə də,
quşa dönüb süzdülər göy üzündə.
Bəzən gülümsədilər bir uşaq bənizində,
ölmədilər öldü sandıqlarımız,
beləcə, dəyişdirər özür dalğalarını
"Cənnət" bildiyimiz yaşamaq dənizində...
Hə, qadası,
sənə demək istədiyim,
uzun sözün qisası;
bəlkə də, həyat eşqi həyata
başqa bədənlərdə dönməkmiş elə,
həyatı başqa gözlərdə sevməkmiş elə -
Bəlkə də yaşamaq özü ölməkmiş elə.
Həyatdı da... əşi, nəysə...
Nə qədər ki yaşayırıq,
gəl içək eşqimizə!..

İÇİNDƏKİ SƏS

Bir səs gəlsə uzaqdan,
çağırsa gedənləri...
Axtarış tapsa bir-bir
gözümdən itənləri,
qəlbimdə susanları,

dilimdə bitənləri...
Bir səs gəlsə uzaqdan,
gəlsə, lap yaxın olsa...
İllərin dostu kimi,
könül yoldaşı kimi
keçmiş qayğılarımdan
təzə qayğılaradək
gəlib dadıma çatsa,
əl tutsa bacım kimi,
əlim çatmayanlara,
uzansa ümidlərin
boyu qardaşım kimi.
Bir səs gəlsə uzaqdan,
gəlsə, lap yaxın olsa,
evimdə-eşiyimdə
xoş günlər keşiyində
dayansa atam kimi.
Arzular beşiyimdə
həzin bir layla çalsı,
oxusa anam kimi...
Bir səs gəlsə uzaqdan,
gedənləri çağırısa,
gedənlər eşitməsə,
gedənlər qayıtmasa,
bu səs məni də alıb
özü ilə aparsa...



OYAN

Səndən sonra
bir az yuxu tapım deyə,
gecələri hey çevirdim
o üzünə, bu üzünə...
Axır bir gün dan söküldü,
günəş güldü,
gecə də durdu üzümə.
Dedi, oyan,..
Oyan, hər şey yuxu idi...
Bu sevginin əvvəlindən
sən var idin, o yox idi...

ÜRƏYİMDƏN KEÇƏNLƏR

Ürəyimdən keçəni
tutub saxlaya bilsəm,
bir az vaxtnı alsam,
bir az ləngidə bilsəm...
Bu gün elə burdaca,
oturub bu küçədə
köhnə vərdişlərimi
bir-bir dindirə bilsəm...
Qədəh-qədəh şərabla
doyunca məzələnsəm,
fikrimdə eşələnsəm.
Balaca itim olsa,
hürsə dözdüklərimə,
ya nə bilim, bir pişik
cırmaq atsa əlimi
çoxdan üzdüklərimə...
İllər geri qayıtsa,
yuxulu dünənlərə
çatıb-çatıb oyatsa...
sən yenə mənim olsan,
sevgi oyunlarında
mən yenə ciğal olsam,
sözümüz tərs düşəndə,
sənin dediyin kimi,
yenə də "Süddən çıxan
ağappaq qaşıq" olsam...
Bir azca cavan olsam,
Bir azca uşaq olsam...